

Yaşam formulu



Mir Yaqub Seyidov 1946-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Əmək fəaliyyətinə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laborant kimi başlayan M. Seyidov sonralar burada kiçik elmi iş-ci, baş elmi işçi vəzifələrində çalışıb.

O, 1981-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 1990-1993-cü illərdə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat bölməsinin reisi, kimya kafedrasının dosenti vəzifələrində çalışıb. 50-dən çox elmi məqalənin, 6 ixtiranın həmmüəllifidir.

1993-cü ildən, Azərbaycanda patent sisteminin yaradıldığı vaxtdan bu sahədə əmək fəaliyyətini davam etdirir. Hazırda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təbəliyində yaradılan Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktorudur. O, Azərbaycanın patent sistemini Ümumdünya Əqli Mülkiyyət Təşkilatında (WIPO), Avrasiya Patent Təşkilatında (EAPO) və onların müxtəlif beynəlxalq tədbirlərində Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi təmsil edib, ikitirəfli əlaqələrin yaradılmasında, hökumətlərə rəsasi sazişlərin hazırlanmasında xüsusi fəallıq göstərib. Onun təşkilçiliyi ilə patent sisteminin problem məsələləri ilə bağlı ölkəmizdə bir sıra beynəlxalq simpozium, konfrans və seminarlar təşkil edilib. M.Seyidov patent sistemi ilə əlaqədar olaraq göstərdiyi xidmətlərə görə Avrasiya Patent Təşkilatının qızıl medalına layiq görüllüb. Müxtəlif dövrlərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Avropa Patent İda-

rəsi Akademiyasının bir sıra sertifikatlarını alan M. Seyidov hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

Kiminsə haqqında danışanda bəzən deyirlər: "Filan-kəs işdə belədir, həyatda, məişətdə başqa cür..." Mən onu iki ildir tanıyıram. Birlikdə xeyirdə-sərdə də olmuşq, müxtəlif səviyyəli tədbirlərdə də. Lakin hələ bu vaxtacan mən Mir Yaqub müəllimin ikinci surətini görə bilməmişəm – işdə necədirsə, evdə də elədir, xeyirdə-sərdə də: sədə, səmimi, təvazökar. Açıq danışmağı xoşladığımdan Mir Yaqub müəllimin adı gözəl sezikə bilməyəcək dərəcədə nəzərəçarpan bəzi portret cizgilərinə işlə salmaq istərdim. Qoy, elə bəri başdan özümü də siğortalayı... Böyük Mövlənənin belə bir sözü var: "Yaxşı dostu olanın gügüyə ehtiyacı olmaz". Dünya pis insanların siddətindən deyil, yaxşı insanların etinasızlığından, səssizliyindən əzablar çəkir. Bu mənada onu öz ətrafindakılara sevdiron xüsusiyyətlərindən biri də səmimiyyəti, qayğıkeşlidir. Lakin o, səmimi olduğunu qədər də tələbkardır. Onun düşüncəsinə görə, əsas əmr vermək yox, verilən əmrin icrasını görməkdir. İş prosesində çalışır ki, ən kiçik vəzifəli əməkdaşın da fikirlərini dinləsin və ona tam həssaslıqla yanaşın (ən azı, müsahibi belə hesab etsin). Dünyagörmüş insanların düşüncəsinə görə, müdrik insan

onunla eyni fikirdə olmadıqlarını söyləyənlərdən qorxmamalıdır. Əksinə, səninlə eyni fikirdə olmadıqlarını deməyə cəsarət etməyənlərdən qorxmaq lazımdır.

Bələ bir deyim var: "Əvvəzedilməz insan yoxdur." Bu, yəqin ki, müəyyən bir fəaliyyətlə, vəzifə ilə bağlıdır. Lakin həyatda əvəzsiz insanların varlığı şəxsizdir. Onların tutduqları yer birnəfərlikdir. İkinci bir şəxs ora yerləşməz. Bu insanların mənəvi yaşı xalqın, millətin fiziki yaşı qədərdir. Elə insanlar var ki, sağlıqlarında qəbirstanlıqda yer tuturlar, özlərinə mərmərdən heykəl qoydururlar. Lakin elə insanlar da var ki, (onlar çox deyil) onlar xalqın qəlbində, onun şanlı və canlı ta-

ni şərəfli bir ömürə çevirmiş Mir Yaqub müəllim hər dəqiqənin qədrini bilən insandır. Onun məntiqində boş zaman yoxdur, boşa keçən zaman var: "Əgər həyata yeni dən başlasaydım, nəinki dəqiqələrin, hətta saniyələrin nəbzini tutardım" - deyir.

Müxtəlif yaş səviyyəsində olan insanlara rəhbərlik etməsinə baxmayaraq, istər təklidkə olsun, istər tədbirlərdə, istər cavan olsun, istər yaşılı-dəyişməz bir tövsiyəsi var: "Daim oxuyun, mütləkə edin, öyrənin, araşdırın, qulaqlarınıza yox, gözlərinizi inanın. Şəxsən mənim bilmədiklərim bildiklərimdən daha çoxdur. İmam Əbu Hənifə demiş, bilmədiklərimi yaşağımın altına qoysayıdlar,

"...Ömrüm boyu düşünmüşəm ki, insanın sərvəti cibində deyil, əməllərində olmalıdır. Tanrıının rızası ilə sadə bir ömür karvanının yolcusuyam.

Heç vaxt başqasının yerini tutmağa çalışmadım. Çünkü dünyamız hamiya catacaq qədər böyükdür..."

rixində hələ sağlam özlərinə yer tuturlar. Çünkü belə insanlar öz yerlərindədirler və heç kəsin yerini tutmayıblar. Onlar sakit, hay-küsysüz ömür yaşayır və... heç bir iddiada bulummurlar – memarlıqda Əliş Ləmbəranski kimi, neftqazıxarmada Xoşbəxt Yusifzadə kimi və patent sisteminde Mir Yaqub Seyidov kimi!

Dünyada tarixi qədim olsada Azərbaycanda nisbətən cavan sahələrdən sayılan patent sistemi və onun hüquqi bazasının yaradılması, dünya patent sisteminə integrasiyası və inkişafı məhz M. Seyidovun adı ilə bağlıdır.

Həyatda ən qiymətli mülkiyyət əqli mülkiyyətdir. Bütün dahlər kasib olub. Onlar heç vaxt maddi mülkiyyət arxasında qəcmayıblar. Qazandıqları əqli mülkiyyət və tərrixdəki layiqli yerləri olub. Bəzi insanlar varlı olmaq üçün hər yola gedərlər, hətta saxta pul düzəltməyə belə, lakin dərk etməzler ki, saxta pullar özləri də onlardan saxta insan düzəltməyə qadirdir. Ağılın gücü ilə qazandığın hər nə varsa, o sənin və bəşəriyyətindir, nəfsin gücü ilə topladığın maddi sərvətlər isə nə sənindir, nə də bəşəriyyətin.

36 milyon 792 min dəqiqə-

başım göyün yeddinci qatına dəyərdi. Ağılı adam hər şeyi bilən yox, hər şeyin yerini biləndir."

Aqillər üçün yaş həddi nisbidir, insan ömrü mərhələlərə bölünməz. 70 yaşında da öz işindən, fəaliyyətindən usanmayan, sövqlə, həvəslə çalışan, əməllərindən zövq alan Mir Yaqub müəllim yaşamağın mənasını, filosof şairimiz Bəxtiyar Vahabzadə demiş, el üçün, elm üçün yanmaqdə görür, həyatın şirinliyini ətrafindakılar üçün qətrə-qətrə əriməkdə görür. "Heç vaxt böyük adam olmağa çalışmadı. Sadəcə, adam olmaq istəmişəm... Allah dedi: İncitdiyin adamın göz yaşlarından qorx, çünkü o, kömək üçün mənə müraciət edəcək, mən isə ona kömək edəcəyəm. Bax, bu həqiqət həmişə mənim yaşam formulumun mayasında dayanıb!"

Mir Yaqub Seyidovla çay süfrəsi arxasındaki söhbətimizi elə bu məqamda yekunlaşdırmaq istəyirəm. Onsuz da o, çoxdanışan adam deyil, bu fikirləri ondan aldımsa, böyük işdir...

**Şərif KƏRİMLİ,
yazıçı-jurnalist**